

Butun əlqələrin proletarları! Məzən!

151

Jazanı: d-r N. Nərimanov.



618.2

Н-55

16558

3893

НӘMLİ ARVAT.



М. Ф. Ахмедов язına
Азәrbaycan Respublikası
YUMUMI KİTABXANASI

Baqı - Kızıl quçə №12.

1924

00866

АРХАИВ

Həmli arvat.

Həmli arvat məsələsi hazırlıq halda bəjuq və zor bir məsələ dur. Mədənijjətli millətlər by məsələjə artıq dikkət edirlər. Biz isəq, hər zejdə aciz olan qibi, by məsələdə də aciziq. Biz by məsələjə heç dikkət etməmisiq. By vakta dəq arvatlarlaş jaman bir halda bylynmışlar və hələ də bylynyrlar. Nadan mamaların əllərinde juzlərcə, binlərcə arvatlar həlaq və tələf olmakda durlər...

Qanardan bakanlara by iż, jə'ni bala dogmak, pəq asan qerunur.

Həkikətdə də nə bir çətinliq(?!): uzak doqylyr; 5 və ja 10 qundən sonra anası, jənə də həməzəqi işinə məzgyl olyr.

Ancak juzlərcə, binlərcə həlaq olan anaları, balaları, nəzərdən qəcirsəq, jəkin olar qi, coxysynyn tələf olmagına səbəb mamalar, ja-inqi bizim nadanlıqlarınz dur.

By məsələdə nadanlık hamı millətlərdə olyb dur. İmdiqi mədənijjətli frənqlər, inqilislər və kejri by qibi millətlər qəçmişdə bizim imdiqi halımızda olyb, həmli arvada heç dikkət etməzdilər. Ymydlərənli ancak dogan arvadın

zor və kuvvetinə bağlılırlar. Mama isə, qəməqçi, daha dogrysy, təsəlli verən bir adam hesab olynyrdy.

İmdi həmin millətlər by məsələdə bəjuq tərəkki etmişlər. Biz həməzəqi halımlızdə kamışlık. Onlar, arvat həmli olan qunundən axırda dəq təzviydə bylynyrlar; dikkətləri bir isə, juz olyr; həmli arvat ilə mulajım və jumuzak rəftar edirlər, ona kyllyk edib, daha artıq səvirlər, bəslijirlər və əzizlijirlər... Biz?! Dogrysy, səjləməjə ejb ediriq. Biz həmli arvat ilə həmli olmyjana heç də tafavyt kojmyryk. Həmli arvatlar ilə pis rəftar edənlərimiz çox-çox dur: vyryrlar, dəjurlər, səjurlər... Xılasa, hər izimiz pozgyn, hər izimizdə pərişanlıq...

İmdi bakalıım, həmli arvada nə üçün artıq dikkət etməlijiq.

Həmliliq həm ryhca, həm də bədəncə arvadın halını dəjizdirir. Həmli olan qunundən arvadın aj bəzisə (hejiz qərməsi) qəsilir. Həmin qundən yzaklık irilənir. Yzaklığın kan və hiss damarları artır, irilənir. Yzaklık, zorbalazdıka, dərt tərəfində olan uzvuləri sıxır. Karın qun-bə-qun bəjujur. Ancak, jalkız kar-nıñ bəjuməji həmli olmaga dəlalət etməz.

Həmli olmagın nizanalarından: həmli arvat kejri vakti qənulu istəmədiyi zəjî istər, qəmur təbəzir və kejri by qibi zəjlər jejər (həmli arvat „jeriqlijir“ dejərlər). Həmli arvat çox vakti

səhərlər, ertədən, kysar, ja da kysmaga ox-
şadar. Qəh vakti dizi və ja bazı agrıjar; halı
tez dəjizər, jə'ni hirslənər, və tez də aglar.
Fəkət hamılsından vacib və dogry nizana: aj
bazı kənunın qəsilməji dur.

Daha açıqı: aj bazı kənunın qəsilməji, əm-
cəqlərin dolmagı və məmələrinin dərt tərəfi ka-
ralağı, ilə sejlənmis olan nizanalar bir jerdə
— arvadın həmli olmagına dəlalət etməz. Həmli
olmaklığının nizanaları 1-inci, 2-inci və 3-uncu
ajlar qərunursə, 4-uncu ajdan artıq byna ehti-
jac kalmır, çünqu o vakıtlar balanın jurəq
dəjuntusunu asan eziitməq olyr. Kylaglılız
ananın qəbəjinin sol və ja sağ tərəfinə kojyb,
kylak asarsanız, sahat səsi qibi tük-tük səsi
eziidlər.

Arvadın həmli olmagını kabyl etdiq. By
halda həmli arvat nə təhər zindəqanlık etməli
dur. Əvvələn, hər bir zej qi, arvada zərəl dur,
həmin zərəlli zej balaja da sirajet edə bilər.
By səbəbə qərə həmli arvat mulajımlıq ilə do-
lanmalıdır, jə'ni hirslənmijə, agır zej qətur-
muşə, atılıb düşmujə.. Ancak təmiz havada hər
qun javaz-javaz qəzinməli dur. Əvvəlinci iqı
aj və sonyncy iqı aj ərinə jaxınlazmak həmli
arvat üçün zərəl dur. Əvvəlinci iqı ajda ərə
jaxın olarsa, vakıtsız dogmaga (uzak salmaga)
səbəb olar. Axırqı iqı aj ərə jaxın olmak həm-
linin əzunə əzijjət oldygы qibi balaja da çok
zərəl verər. By vakıtlar ərə jaxınlazmak arvadı

agrıdar və bala qəlen joly çırqləndirər. Bala qəlen jol da çırqli olyrsa, qələcəqdə balanı cur-bə-cur naxozlyga salar.

Həmli arvat həməzə əzunu təmiz saxlama-
lı dur; xysysən, axlıncı həftələr kabagını, sa-
bıñ ilə jymalı dur; mumquncəvannada çimməli
dur. Ajıblı jerlərinin tuqunu təmizləməli dur;
by isə, həm əzunu və həm də balasını bəjuq
zərəllərdən və agrıdan saxlar, muhafizə edər.

Həmli arvadın paltarı qən olmalı dur;
xysysən karnı tərəflərində hemli arvadın paltarı
heç bir jandan dar və sıxlıntılı olmamalı
dur. „Karsət“ qibi əejləri həmli arvat qərəq
qejməsin.

Axlıncı ajlar həmli arvat məmələrinə ar-
tık dikkət etməli dur; qundə bir neçə dəfə
adikalon və ja araq ilə məmələrini surtməli
dur. Çok vakıt çırqli saxlanılmakdan məmələrin
janları çatlıjıl, jara olyr. Həmli arvadın ajadı
açık olamalı dur, jə'ni vakti vaktında karnı
bozalmalı dur. Byna artık dikkət etməli dur.
Iqi, uç qunlər ilə bagırsaqını bozalmamadı
və nəcisin katı olmayı həm anaja, həm də
balaja zərəl dur. Tez-tez izlətmə vərməq də
jaxsı dəjil. Həmli arvat səhərlər, ac karınlı
bir istiqən sərin sy içərsə, by sy onyn ajadını
açık saxlar. By sy tə'sir etməsə, syja bir kazık
da dyz salmak olar. By da tə'sir etməsə, bə-
zi izlətmə, məsələn: „karlısbad syjy“, „korkaj-

vada" (acı sy) qıbi syları, içməq mumqun dur. Kilizma (dəstyr) da kojmak olar. (Kilizma, daldan, axılıncı bagırsaga sy vyrmaga dejərlər; kilizmanı təmiz sy ilə, ja da bir az kiliserin karızdırarak, edərlər).

Həmlı arvat ilə qızısı (əri) nə təhər rəftar etməli dur? Jykarıda səjlənilmişdi qi, həmlı olmak-arvadın halını dəjizir. By səbəbə qərə həmlı arvada bəjuq dikkət lazımlı dur. Məsələn, arvadın istədiji əzji, mumqun oldykca bitirməq, əmələ qətirməq, urəjini, kəlbini incitməməq, ustunə kىزكىrmamak, korkytmamak, onyn janında fiqırkı, kəməqin olmamak, əzunu də fiqirlənməjə kojmamak lazımlı dur; xılasa, arvadın həmlı vaktında qızı, məhəbbətini birə bez artırmalı dur; arvadın by halında qızı arvadını daha artıq səvməli və daha artıq bəsləməli dur. Həmlı arvat ilə belə rəftar olynyrsa, arvat da by 9 aj həmliliq vaktında cur-bə-cur ağrılara asanlıqla davam edər və karzsınlndaqı xətərli və dehzətli halları qəcirməqdən korkmaz, urəji zad, ryhy təzə, bəjuq bir ymyd ilə təhləqəli vəzifəsinə hazırlazər. Belə olarsa dunjaja qələn bala da qəzəl, agıllı, fərəsətli, qəzu açıq, cur'ətli, dajnatlı, əxlatlı xoz və həmijjətli bir bala olar. Dəjulmuş, səjulmuş, hər sahatda jaman sez eziitmiz, kəlbə pozgyn, urəji kəmli, qəzləri həməzə kan jazlı, əz qelqəsindən korxan bir arvatdan dogylan bala da agılsız, fərəsətsiz, korxak, cur'ətsiz, bədəndən zəjif, ryhdan nakış, illər

yzyny náxos və zarıldijan olyrsa, byna heç də tæccub etməməli dur. By səzlərimizi təsdik etməq üçün çox misal qətirərdiq, ancak əsil mətləbdən yzaklaşmak istəmiriç.

İstə byny jəkin etməli qi, anadan balaja həm bədən və həm ryh cəhətinə çox əejlər sırajət edir.

Qələcəq balasını səvən ata, arvadına insan nəzərijlə baxan ər, iqi-uç həftə balanın dunjaja qəlməjinə kalmıç, arvadını elimli və mə'lyamatlı mamaja qəstərməli dur. Birinci dəfə dogan arvatlara daha artıq dikkət etməli dur. Dogmakan dan kabak onları mamaja qəstərməqlə həm ezlərini, həm də balalarını cur-bə-cur korxy və xətərdən muhaşizə etmiz olyrsynyz. Məsələn olyr qi, jeni dogan arvadın ysaqlik joly dar olyr; bleə olanda: uzak dogan vakti, bala uzaklıkdən çıxar, ancak ananın iqi byd sumuqlərinin arasından tez xılas ola bilməz, bogylar; dogan ana da bəjuq zəhmətdə bylynar və həjatı da təhləqəjə duzər. Byny kabakca bılıb, lazım qələn tədariqi qərməqlə hər iqi vucydy hifz etməq olar.

Daha bir misal: təbii olarak, bala, uzaklıkdən xılas olan vakti, baz tərəfile çıxır, jə'ni uzaklıkdən əvvəl bazı və sonra cəmdəji xılas olyr. Ancak qah vakti tərsinə olyr, jə'ni uzaklığın çıxacak jolyna uzadıq bazı dəjil, ajakları və ja kolları duzur. Belə olan halda, uzaklığdaqı

balanı dogry halına salmazlarsa, dögylımagı
mümkün olmaz... Çox belə misal qətirməq
olar, ancak sejlənilmiş misallar da qifajət edər.
By misallar azaqar qəstərir qi, dogmından kabak,
həmli arvadı, xysysən birinci dəfə doğan arva-
dı; mə'lymatlı mamaja qəstərməq lazımlı dur.

Məhtərəm bacılar! - by səzlərimə dikkət
edin: by misallarda sejlədijimiz, həyat məsələsi
dur. Həjatlınlı ryc etməjə razı olmyjynyz.
Bədəni hifz etməq vacib dur. By məsələdə
həkkiniz tələb etməlisiniz. Əzunuzdən savaj
sizin hukykynyzy tələb edən və ja, insafa qəlib,
hukykynyza jol verən olmyjacak dur. Byny du-
zunun, duzunub də, insan olmagınlı bildiriniz...

Dytalımlı qi, ananın baladan xılas olmayı,
jə'ni dogmak vakti yetisi. By vakıt bəjuq bir
təhləqəlri vakıt dur. Dokkız aj ana çəqdiji ag-
rılar, zəhmətlər, dogmak vaktında çəqilən zəhm-
ət və məzəkkətin mukabilində, heç bir zej
ferində qərunmur. Dogmak vakti arvat o kə-
dər ağır zəhmətlər və dehəzətli agrılar qeçirir
qi, kabakqlar onyn janında tamam ynydylyb,
qedir. By curə zəhmətlə doğan arvatlar (xysy-
sən ilq doğanlar) bir daha dogmamaga səz ve-
rirler. By bir hal dur qi, ərlər o halda by-
lynmaga bir sahat davam etməjə razı olmazlar..
Agrı dediqcə zor və dediqcə məzəkkətli olyr.
Arvat isə, 10 sahat, 15 sahat, bir qun, iqi qun,
uç qun və daha artıq by agrıllara davam edib,
dajanır. Hərdən bir, javaz - javaz zarıldıljb, tez

bir zamanda by məzəkkət və agrıdan xılas olmağı qəzlujur.

Vakıt jetiştir. Agrı artıq dərəcəjə çatarqan, bala da anasından rədd olyr; təəcüb byrası durqi, balanın ilq bagırtısı, ana ja bəjuq təsəlli vərir. Dokkız aj bəslədiji balasını səsini ezdib, ana hamı agrılarınlı, çəqdiji zəhmətləri, qərdaju məzəkkətləri ynydyr. Əzunu, dehəzətli bir davada, bəjuq bir hunər qəstərmiz pəhləvan qibi hesab edir...

By, bəzka bir hal, bəzka bir aləm, bəzka bir hissijat dur!...

Zimdi bakalıım, arvat, dogandan sonra, necə zindəqanlıık etməli dur və dogylan bala ilə rəftarı nə təhər olmalıdır.

Bala dunjaja qələndən sonra, uzaklığa jaıñk kejri uzvulər bəjuq təğjir tapır; qah vakıt by uzvulərin bə'zisi jaralanır. By səbəbə qərəbə, arvat, balanı dogandan sonra, azı 8 qun arxası ustə jatmalı dur. Biz dejiriq - azı 8 qun, ancak, iqi həftə jatarsa, daha qəzel olar.

Zimdi syval verə bilərsiniz qi, yol ustə dogan və dogandan sonra, əlacızlıkdən, jatmılıb, iş qərəbə arvatlar nə etsinlər?

Və daha dejə bilərsiniz:

— Biz qəruruq, arvat dogandan sonra heç də jatmılıb, işlərini qərur; bynyn da heç zəralı olmyr.

Hər iqi syrətdə, belə bir fiqirdə olyrsak, arvatlara bəjuq zylym etmiz olyryk. Arvatlara hə-kir nəzərlə baxan nadan, insafsız və muruvvət-siz ərlərin sajı çox dur; by cur ərlərin də belə insafsız fiqirləri olmagına biz təəccub etmiriq. Dogry dur, qəntlərdə, qəçəri tərəqəmə xəlkinin arasında belə bir adət var, jə'ni ana, baladan xılas olan qunu, jənə iżinə məzkyl olyr. Ancak iqi aj, uç aj və ja bir il qəçmiş, ana həmin cur bə - cur agrılara duzdujunu biz nəzərə almırılk. Həkikətdə də, dogan arvat, baladan sonra lazımlı olan kədər jatmıjıb, iżə bəzlarsa, qələcəqdə korxyly agrılara duçar olar.

Dogry dur, naxozlyk (agrı) dər - hal azaqar olmyr; sonralar, arvat naxozlyjanda da, əsil sə-bəbini fiqirə almırlıb, „başka bir səbəbdən na-xozlyjyb dur“ dejiriq...

Arvatlara maxsys agrılarıın çoxy, əvvəl əzijjətsiz bəzlanıb da, bədəndə javaz - javaz jer edir, qun - bə - qun artır; sonralar by agrılar bir pajəjə çatır qi, dərmanla da mualicə etməq mumqun olmyr. Belə oldykda, naxozşa ja „operasjon“ qərəq olsyn, ja da illər yzyny za-rıldaja - zarıldaja kələb, axırdıa vəkətsiz, və'dəsiz əlməli dur.

Dikkət etsəniz, by cur illərlə naxoz və ag-rılı olan arvat çox dur, hətta eż qəndinizdə də belə naxozlardan qərərsiniz. Dogmamızdan kabab hər jeri salamat bir arvat, dogandan sonra, qah baz agrılsın, qah butun bədən agrılsın,

qah da iç və karlı agrılsına düşüb, qun - bə-qun zəjifləməjə bəzliyir. Nə əcəb by halları qərmursunuz, ja eəitmirsiniz?

Dogmakdan kabak, təbii olaraq, aj bazi kanlı arvat hər ajda 4-5 qun agrılsız və əzij-jətsiz qərərdi; dogandan sonra, kan qələndə, cur - bə - cur agrılar azmıl? ja 4-5 qunun əvəzinə, 9-10 qun kan qətməji, ja kandan bilmərrə qəsilməji və ja da, 3 qun kan qədib toxadıkdən sonra bir neçə qun qəcmis, bir daha bəzliyb kan qətməji - bylar hamısı, dogmakdan sonra əmələ qəlmis bəlalar dəjil mi?

Dogmakdan kabak, aj bazi vakıtları, kandan başqa heç bir əej qəlmədiyi halda, dogandan sonra pejdəri ag və ja sarı rənqədə irin qibi əej qəlməjə, bəzlar.

Xysyşən dogmadan qəsilən arvadın halına dikkət etməli dur. Bir - iqi baladan sonra daha bala juzu qərmujən arvatlar azmıl? By səjlənən naxozlykların və agrıların səbəbini ərlər həməzə sojykdan bilirlər. „Sojyk dəjmij“ dejib də byna qifəjat edirlər. Əzlərinə belə təsəlli verirlər... Naxozlyk isə, ajlar və illər yzyny surub, beçara arvadı haldan salıb, zəjiflədir.

Izətə by agrıların səbəbi, çox vakıt, dogandan sonra arvadın rahatsız olyb, jatmamagı dur.

Dogandan sonra arvat 8 ja 10 və ja, daha jaxzıslı, 15 qun jatmalı dur.

Jyxarlıda səjlənilmişdi qı, bala dunjaja qə-ləndən sonra arvadın uzaklığı və bir neçə uzvləri tegjir tapır. Məsələn kan və hiss damarları bir neçə jerdən dağılır, bir neçəsi bəjujur və bir neçəsi də qiçılır. By hallar içəridə olmakla barabar bədənin bajırına da tə'sir edər. Məsələn, dogmuz arvadın karlı dərisi jumyzaçıb kırız kırız olar və həmin dərinin ustə ag zolaklar və cızıklar əmələ qələr. Karlı əzu də, jeqəlib, sallanar. Ag zolların rəf olmadına mualicə joxsa da, karnıñ sallanmagına mualicə var. Byny rədd eləməq üçün, rezindən sarık satılırlar; eni əl enlijində və yzyny 10 ərzin olyr. Həmin by sarıdı, səhər - axzam dogmuz arvadın baldırından kabırkalarına qibi bərq - bərq sarılırlar. Bir neçə vakıtdan sonra karlı əvvəlqi halına qəlir, qəpu rədd olyr və karlı, qiçilib, daha sallanırlar.

Byndan savaj, bala əmizdirən ana məmələrinə artıck dikkət etməli dur. Çox vakıt məmələr çatlılırlar və, çatlamlıñ jerlərə „mikrob“ (cur bə - cur naxozlyklara səbəb olan xırda kyrtlar) daxlı olyb, jara tərədir. Əşəh vakıt həmin balaca - balaca jaralardan əmcəq zizir və axırda „rak“ (xərçənq ja xud sərətan) naxozlygy əmələ qəlir. By əzar arvatlar üçün bəjuq bəla və bədbəxtliq dur. Byныn çarəsi operasjon etməq dur. Operasjondan sonra jənə də by azara duzməq mumqun dur. By jaman bəlanıñ

ənunu almak üçün, bala əmizdirən arvatlar məmələrini təmiz saxlamalı durlər. Hər qun kaj-namıq sy ilə jyjyb, „borny qislata“ ilə də təmizləməq lazımlıdur. (Bir istiqən kajnar syja bir çaj kazıdı borny - qislata salıb, karlızdırmak və, soyk olandan sonra, by syja pambıqı batırıb, məmələri jymak lazımlı qəlir). By sy, mikrobların əlməjini səbəb olyb, məmələri jaradan hifz elər. Əmcəq jerinə əmziq verilirsə, əmziyi də borny - qislata syjy ilə jymak lazımlıdur. Əmziq sutsuz verilirsə, bos vermijib, əmzijin içərisinə təmiz pambıq kojmak lazımlıdur.

By səzləri jazmakla barabar, məksədimiz bir az da jeni bala hakkında səjləməq dur. Jeni dogylmuz bala salamat və agrılsız olyrsa, anda rahat olar və dokkız aj ərzində çəqdiji zəhmətlər də pyç olmaz...

Jeni dogylmuz balanın bir neçə uzvulərinə artıkk dikkət lazımlıdur: məsələn, qəbəq jarasına və qəzlerinə dikkət verməli dur. Qəbəq jarası təbii jara dur; təmiz saxlanarsa, tez kyrtarar. Təmiz saxlanmazsa, mikroblar by jaranı irinlədər. Jara, çox davam edərsə, balanı rahatsız edər. Balanın rahatsızlığı əlbəttə ananı da rahatsız edər.

By jaranı tez sagaltmak üçün elə bir əejə baglamak lazımlıdur ki, içərisinə hava qeçə bilsin. Hava qeçərsə, jara tez kyryjyb, tez də jaxzı olar. Hava qeçməzsə, jara ijlənər, koxyjar və mikrobların artmağına səbəb olar. By səbəbə

qərə, qəbəq jarasına təmiz pambıq kojyb, bir təmiz əejlə baglamak və pambıqlı hər qun dəjisməq lazımlı dur.

Balanıq, qəbəjinə dikkət olynan qibi, qəz-lərinə də artıq dərəcədə dikkət lazımlı dur.

Çox jaman zamana dur: beçara arvatları-mız ərlərindən nələr çəqirlər! Siflis, zanqır və xysysən tiripper (suzənəq) dejilən azarlər və aq-rlar vicdansız ərlərdən jazlıq arvatlara sirajət edir. Xysysən bəjuq bəla tiripper (suzənəq) naxozlygy dur. By azar zahırdə tez jaxzı olyr, amma illəti qızının canında muryrla kalır və həmin azarın mikorbları çox vakıt ərdən arvada qəcir, jə'ni arvat da həmin azara mubtəla olyr. Arvat by naxozlyga mubtəla olarsa, tiripperin mikroby bala qələn jolda olyb, dogylan balanıq qəzunə duzər və ony qor edər. By bədbəxtlliq-dən xılas olmak üçün, bala dunjaja qələn qibi, onyn qəzlərinə iqi prosentli (2%) lijapis dam-cladırlar. Mədənijjətli millətlər arasında by bir kanyn həqmündə dur.



A.X.T.3. Azpoligraftrestinin „KIZIL BÖRK“ matbaası.
Matbyat mud. № 2617 Tapşırık № 917—5000 n.

151
151